

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Humanitar Kolleci

Təsdiq edirəm:
Tədris hissəsinin müdiri:
_____ İ.Əyyubova
"__" fevral 2020-ci il

Fənn sillabusu

İxtisas:Mühasibat uçotu

Şöbə:Pedaqoji

Fənn Birləşmə komissiyası:Tarix və ictimai elmlər

1. Fənn haqqında məlumat:

Fənnin adı:Azərbaycan tarixi

Kodu:HF-B02

Kurs:2

Tədris ili:(2019-2020tədris ili)semestr:yaz

Tədris yükü:cəmi:90(mühazirə 60 saat,seminar 30 saat)

Tədris forması:Əyani

Tədris dili:Azərbaycan dili

AKTS üzrə kredit:6

Auditoriya N:

Saat:15⁴⁰-17¹⁵

II.Müəllim haqqında məlumat:

Adı,soyadı,elmi dərəcəsi və elmi adı:Talışinski İlham Bəhram oğlu

Məsləhət günləri və saati: 4 gün 11⁰⁰

E-mail ünvanı:ilxam@gmail.com

FBK-nın ünvanı:Lənkəran ş.Ş.Axundov k.31

III.Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:

1. Azərbaycan tarixi dərslikləri, 6-11 –ci sinif
2. Z. Baxşiyev “Azərbaycan tarixi”
3. T. Mustafazadə “Ümumdünya tarixi”
4. “Azərbaycan tarixi” TQDK
5. İnternet resursları

Bölmələr üzrə tariximizin keçmişini və bu günü ilə bağlı uyğun bilik və bacarıqlar aşılır. Bütün bunlar Azərbaycan tarixi fənninin orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün tədrisinin vacib olduğunu təsdiq edir.

IV. Fənnin təsviri

İndiki zamanda müasir elmlərin elə bir sahəsini tapmaq olmaz ki, orada “Azərbaycan tarixi” öyrənilməsin. Xüsusilə dövlətçilikdə, dövlətin idarəçiliyində və iqtisadiyyatın bütün sahələrinin inkişafında bu elm əhəmiyyətli rol oynayır. Bu kurs Azərbaycan tarixi qədim dövrdən bu günə kimi Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşması, e.ə. IV əsrdə Azərbaycan ərazisində Qafqaz Albaniyası, regionun cənubi-şərqi hissəsi isə Atropatena tərkibində. VIII əsrdə Albaniya və Atropatena ərəb xilafətinin tərkibində İslam mədəniyyəti, ərəb xilafətinin zəifləməsi və Azərbaycanda bir sıra feodal dövlətin yaranması. XI əsrdə Azərbaycan Böyük Səlcuq İmperiyasının tərkibində, Azərbaycan xalqının formalaşması. Azərbaycan Atabəylər dövləti. Qaraqoyunlu və Ağqoyunlu dövləti. XVI əsr Azərbaycan Səfəvilər dövləti. 1747-ci ildən XIX əsrin əvvəllərinə qədər Azərbaycan xanlıqları. 1918-ci il Azərbaycan Xalq Cumhuriyyəti. 1920-ci ildə Azərbaycan SSRİ-dən ayrılaraq müstəqilliyinin elanı. Tələbələrin bu kursda ala biləcəkləri biliklər onların unudulmaz tarixi gələcək tarixin mənimsəmələrinin və dövlətin qorunmasına kömək edir.

V. Fənnin məqsədi:

“Azərbaycan tarixi” fənninin orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün tədrisinin vacib olduğunu təsdiq edir.

Azərbaycan SSR II Dünya müharibəsi illərində. Azərbaycan mədəniyyəti müharibə dövründə. Azərbaycan SSR 1946-1969-cu illərdə. Azərbaycan SSR 1969-1991-ci illərdə. Cənubi Azərbaycan islam inqilabı və ondan sonrakı dövrlərdə. Müstəqilliyin bərpa olunması. Hüquqi demokratik dövlət qurmaq yolunda. Azərbaycan III minilliyin başlanğıcında. Fənnin əsas məqsədi tələbələrə Azərbaycan tarixinin yuxarıda göstərilən əsas bölmələri haqqında mükəmməl bilik əşılamaqdır.

VI. Davamiyyətə verilən tələblər:

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan

10%- nə 1 bal çıxılır; Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.

VII.Qiymətləndirmə:

Tələbələrə biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə, 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə,20 bal kollektivlərə görə,10 bal dərslərə davamiyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə birqayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal- tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açılır.

-8bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

-6bal- tələbənin cavabı əsasən düzgündür.

-5bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzun uizah edərkən bəzi səhvlərə yol verir;

-3bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

-1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

91-100 bal- əla (A)

81-90 bal-çox yaxşı (B)

71-80 bal- yaxşı (C)

61-70 bal- qənaətbəxş (D)

51-60 bal – kafi (E)

51-baldan aşağı- qeyri-kafi (F)

Davranış qaydalarının pozulması:Tələbə Kollecin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməyəcək.

VIII.Təqvim mövzu planı:Mühazirə:60saat,Seminar 30 saat.Cəmi:90saat

N	Keçirilən mühazirə, seminar, sərbəst mövzuların məzmunu	Saat	Tarix
1	2		
	Mühazirə mövzuları	müh	sem
1	Mövzu1.Azərbaycan ibtidai icma dövründə Plan: 1.Azərbaycan paleolit dövründə 2.Azərbaycan mezolit,neolit və enolit dövründə 3.Azərbaycan tunc dövründə	2	2
2	Mövzu2.Azərbaycanda qədim dövlətlər Plan: 1.İlk tayfa birlikləri, erkən dövlət qurumları 2.Manna dövləti 3.Atropatena 4.Albaniya	2	
3	Mövzu3.Azərbaycanda feodal münasibətlərin yaranması Plan: 1.Feodalizmin xüsusiyyətləri 2.Torpaq sahibliyi və vergi 3.Patrik və azadlar 4.Erkən əsrli ərdə Albaniya	2	2
4	Mövzu4.Sasani ağalığına qarşı mübarizə Plan: 1.Albaniya və Atropatena Sasanilərin tərkibində 2.Erməni təəcavüzünə qarşı mübarizə 3.Girdman dövləti. Cavanşir.	2	
5	Mövzu5.Ərəblərin Azərbaycanı işğal etməsi Plan: 1.Ərəblərin Azərbaycanı işğal etməsi 2.Ərəb - Xəzər müharibələri 3.Azərbaycanın idarə olunması.Köçürmə siyasəti 4.Torpaq sahibliyi və vergi formaları	2	2
6	Mövzu6.Xürrəmilər hərəkatı.Babək Plan: 1.Ərəblərə qarşı narazılığın səbəbləri 2.Xürrəmilər hərəkatının başlanması	2	

	3.Bab ək xürr əmil ə r üsyanının başçısı kimi 4.Üsyanın yatırılması v ə n ətic ələr		
7	Mövzu7.Az ərbaycan 9 -13 əsrl ərd ə Plan: 1.Siyasi oyanış 2.Şirvanşahlar dövl əti 3.Sacil ə r dövl əti 4.Salaril ə r dövl əti 5.R əvvadil ə r dövl əti 6.Ş əddadil ə r dövl əti 7.Slavyanların Az ərbaycana yürüşl əri 8.Az ərbaycan S əlcuqlular dövründ ə 9.Eld ənizl ə r dövl əti(1136 - 1225)	2	2
8	Mövzu8.Az ərbaycan Monqol hakimiyy əti dövründ ə Plan: 1.Monqolların 1yürüşü 2.C əlal əddinin Az ərbaycana yürüşü 3.Monqolların 2v ə3yürüşl əri 4.Az ərbaycan Çobani v ə C əlalil ə r dövründ ə 5.Teymur v ə Toxtamışın yürüşl əri	2	
9	Mövzu9.Qaraqoyunlu dövl əti Plan: 1.Qaraqoyunlu tayfa ittifaqının yaranması 2.Qaraqoyunlu dövl ətinin yaranması.Qara Yusif 3.Qaraqoyunlu dövl ətinin süqutu	2	2
10	Mövzu10.Ağqoyunlu dövl əti Plan: 1.Ağqoyunlu tayfa ittifaqı 2.Ağqoyunlu dövl ətinin yaranması.Uzun H ə s ə n 3.Ağqoyunlu dövl ətinin daxili v ə xarici siyas əti	2	
11	Mövzu11.S ə f əvil ə r dövl ətinin yaranması.S ə f əvi - Osmanlı müharib ələri. Plan: 1.1 Şah İsmayıl S ə f əvi dövl ətinin qurucusu kimi 2.S ə f əvi -Osmanlı müharib ələri 16 əsrd ə 3.Vahid Az ərbaycan dövl ətinin yaranması 4.16 əsrd ə ictimai -iqtisadi h əyat.	2	2
12	Mövzu12. 1Şah Abbas.S ə f əvil ərin z əifl ə m əsi. Nadir Şah Əfşar. Plan: 1.I Şah Abbasın islahatları 2.17 əsrd ə S ə f əvi -Osmanlı müharib ələri 3.17 əsrd ə iqtisadiyyat v ə m ə d əniyy ə t	2	

	4.I Pyotrın X ə z əryanı yürüşü 5.S ə f əvil ərin süqutu 6.Az ərbaycan Nadir şahın dövründ ə		
13	Mövzu13.Az ərbaycan xanlıqlar dövründ ə Plan: 1.C ənub xanlıqları. 2.Şimal xanlıqları 3.Ş əki,Şamaxı v ə Quba xanlıqları 4.Qarabağ,İr əvan,Naxçıvan xanlıqları 5.L ənk əran,Bakı v ə G ənc ə xanlıqları 6.Xanlıqların sosial -siyasi - iqtisadi h əyatı 7.Xanlıqların xarici siyas əti	2	
14	Mövzu14.A.Qacarın v ə Zubovun Az ərbaycana yürüşü Plan: 1.A.Qacarın Az ərbaycana yürüşü 2.Zubovun yürüşü 3.A.Qacarın 1797 -ci ild ə II yürüşü	2	2
15	Mövzu15.Az ərbaycanın Rusiya il ə İr an arasında bölünm əsi Plan: 1.Sisanovun Az ərbaycana yürüşü 2.I Rus -İr an müharib əsi.Gülüstan müqavil əsi 3.II Rus -İr an müharib əsi.Türkm ənçay müqavil əsi	2	2
16	Mövzu16.Çarizmin müst əml ə k ə siyas əti v ə ona qarşı üsyanlar Plan: 1.Komendant idar ə üsulu 2.Çarizmin köçürm ə siyas əti 3.Çarizmin iqtisadi siyas əti 4.Müst əml ə k ə zülmün ə qarşı üsyanları 5.1840 -ci ill ərin islahatları 6.Babil ərh ə r əkatı	2	
17	Mövzu17.Az ərbaycan 20 əsrin II yarısında Plan: 1.Şimali Az ərbaycan 19 əsrin 60 -90 -cı ill ərind ə,Sosial - iqtisadi inkişaf 2.Brujua islahatları 3.Neft s ənayesi.H.Z.Tağıyev 4.K əndli v ə f əhl ə h ə r əkatı 5.C ənubi Az ərbaycanda əhalinin çıxışları	2	2
18	Mövzu18.Az ərbaycan 20 əsrin əvv əli v ə I dünya	2	

	<p>müharib əsi dövründə</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.20 əsrin əvvəlində iqtisadi inkişaf 2.Çarizmə qarşı çıxışlar 3.Milli qırğın siyasəti 4.Milli demokratik hərəkat 5.Cənubi Azərbaycan 1905 - 1911 -ci illər inqilabı dövründə 6.Azərbaycan I dünya müharibəsi dövründə 		
19	<p>Mövzu19.AXC -nin yaranması və fəaliyyəti</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Mart soyqırımı.İstiqlal ərəfəsində 2."İstiqlal"bəyannaməsi.AXC -nin yaranması 3.Bakının azad olunması 4.AXC -nin dövlət quruculuğu 5.AXC -nin süqutu və tarixi əhəmiyyəti 	2	
20	<p>Mövzu20.Şimali və Cənubi Azərbaycan 1920 -30 -cu illərdə</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Sovet rejiminin yaradılması və ona qarşı üsyanlar 2.1920 -ci il Təbriz üsyanı.Ş.M.Xiyabanı 3.Formal müstəqilliyin ləğv olunması.Sovet Milli siyasəti 4.Sosialistcəsinə yenidənqurmalar 5.Totalitar cəmiyyətin qurulması 	2	2
21	<p>Mövzu21.Azərbaycan SSR II dünya müharibəsi illərində</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Azərbaycan müharibəedən dövlətlərin planlarında 2.Azərbaycanlılar öncəbəhdə ,partizan hərəkatında 3.Azərbaycan iqtisadiyyatı müharibə illərində 4.Azərbaycan mühacirət müharibə dövründə 5.Azərbaycan mədəniyyəti müharibə illərində 	2	
22	<p>Mövzu22.Cənubi Azərbaycan 1941 -46 -cı illərdə</p> <p>ə.C.Pişvəri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Cənubi Azərbaycanda demokratiya uğrunda mübarizə 2.Pişvərinin başçılığı ilə milli hökumətin yaranması və 	2	2

	<p>ə f əaliyyəti 3.Milli hökumətin yaranması və f əaliyyəti</p> <p>4.Milli hökumətin süqutu və tarixi ə h əmiyyəti</p>		
23	<p>Mövzu23.Azərbaycan SSR 1941 -85 -ci illərdə</p> <p>Plan:</p> <p>1.Azərbaycan 1940 -cı illərin 2 -ci yarısı 60 -cı illərində</p> <p>2.1948 -53 -cü illərdə deportasiya</p> <p>3.Azərbaycan İmam Mustafayevin dövründə</p> <p>4.1970 -85 -ci illərdə iqtisadi,sosial və mədəni yüksəlişi.H.Əliyev şəxsiyyəti</p> <p>5.Milli şüurun və mədəniyyətin inkişafı</p>	2	2
24	<p>Mövzu24.Cənubi Azərbaycan İslam inqilabı və ondan sonrakı dövrdə</p> <p>Plan:</p> <p>1."Qanlı cümə" günü</p> <p>2.29Bəhmən üsyanı</p> <p>3.Inqilabın qələbəsinə Təbrizin rolu</p> <p>4.Cənubi Azərbaycan inqilabdan sonrakı dövrdə</p>	2	
25	<p>Mövzu25.Azərbaycan xalq hərəkatı.Dövlətçiliyin bərpası</p> <p>Plan:</p> <p>1.Yenidənqurma və Azərbaycan</p> <p>2.Xalq hərəkatının başlanması</p> <p>3.20 yanvar faciəsi</p> <p>4.Dövlət müstəqilliyinin bərpası</p>	2	2
26	<p>Mövzu26.Qarabağ müharibəsi.Müstəqilliyə maneələr.</p> <p>Plan:</p> <p>1.20yanvar faciəsi</p> <p>2.Xocalı faciəsi</p> <p>3.Şuşa və Laçının işğalı</p> <p>4.Müstəqilliyin möhkəmləndirilməsinə maneələr</p>	2	
27	<p>Mövzu27.Milli qurtuluş.H.Əliyevin hakimiyyətə qayıdışı</p> <p>Plan:</p> <p>1.H.Əliyevin Ali Sovetin sədri seçilməsi</p> <p>2.Milli qurtuluş 2</p> <p>3.Dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə</p>	2	2

28	Mövzu28.Hüquqi v ə demokratik dövlət quruculuğu Plan: 1.Müstəqil Azərbaycanın ilk Konstitusiyası 2.Daxili və xarici siyasət uğurları(1991 -2000) 3.Mədəni dirçəliş(1991 - 2000)	2	
29	Mövzu29.III minilliyin başlanğıcında Azərbaycanın sosial -iqtisadi inkişafı Plan: 1.Yeni liderlə III minilliyə doğru 2.Dünya azərbaycanlılarının qurultayları 3.III minillikdə sosial -iqtisadi inkişaf(2001 -2017)	2	
30	Mövzu30.III minilliyin başlanğıcında Azərbaycanın beynəlxalq vəziyyəti və xarici siyasəti Plan: 1.Milli - mədəni dirçəliş 2.Siyasi inkişaf.Demokratik dəyərlərin daha da möhkəmləndirilməsi 3.Sosial -iqtisadi inkişaf	2	2
	Cəm: 90 saat	60	30

IX.Sərbəst işin mövzuları

- 1.Cənubi Azərbaycanda Babilər hərəkatı
- 2.Bakının neft milyonçuları
- 3.H.Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir.
- 4.Azərbaycan oğulları I dünya müharibəsi illərində
- 5.Azərbaycan İmam Mustafayevin dövründə
- 6.Azərbaycanda neft strategiyası
- 7.Azərbaycan Respublikasının konstitusiyası
- 8.Azərbaycan beynəlxalq təşkilatlarda
- 9.19 əsrin II yarısında Azərbaycanda maarifin inkişafı
- 10.Azərbaycan idmançıları dünya meridianlarında
- 11.Azərbaycan Sasani imperiyasının tərkibində
- 12.Azərbaycan uğrunda Ərəb-Xəzər müharibələri
- 13.İslamın Azərbaycanda yayılması
- 14.Azərbaycan səlcuq imperiyası tərkibində
- 15.Slavyanların Azərbaycana yürüşləri
- 16.Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixinin atası kimi
- 17.13-14 əsrlərdə Azərbaycanın iqtisadi vəziyyəti

18. I Şah Abbasın islahatları
19. Azərbaycanlıların partizan və antifaşist hərəkətində rolu
20. Azərbaycan 19 əsrin 30-50-ci illərində
21. Azərbaycan II dünya müharibəsi illərindən sonrakı dövrdə
22. Sovet ittifaqı qəhrəmanı fəxri adına layiq görülmüş ilk Azərbaycanlı
23. 19 əsrin II yarısında Azərbaycan mədəniyyəti
24. 19 əsrin 40-60-cı illərində Azərbaycan iqtisadi həyatı və mədəniyyəti
25. Azərbaycan 2000-2010-cu illərdə
26. Cənubi Azərbaycan 19 əsrin I yarısında
27. 15 əsrdə Azərbaycanın iqtisadi həyatı və mədəniyyəti
28. Xocalı faciəsi
29. İki dəfə Sovet ittifaqı Qəhrəmanı adını almış Həzi Aslanov
30. Azərbaycan xarici siyasəti

X. Kollokvium 1

1. Azərbaycan ibtidai icma dövründə
2. İlk tayfa birlikləri, erkən dövlət qurumları
3. Manna dövləti
4. Manna dövləti
5. Albaniya
6. Məzdəkilər hərəkəti
7. Ərəblərin Azərbaycanı işğal etməsi
8. Xürrəmilər hərəkəti
9. Eldənizlər dövləti
10. Monqolların Azərbaycana yürüşü, iqtisadi və mədəni həyatı
11. Qaraqoyunlu dövləti
12. Ağqoyunlu dövləti

Kollokvium 2

1. Azərbaycan Səfəvilər dövləti
2. Azərbaycan xanlıqlar dövründə
3. Gülüstan sülh müqaviləsi və onun mahiyyəti
4. Türkmənçay sülh müqaviləsi və onun nəticələri
5. Car-Balakən üsyanı
6. Şəki üsyanı
7. Quba üsyanı
8. Lənkəran üsyanı

- 9.Çarizmin köçürmə siyasəti
- 10.AXC dövrü
- 11.Azərbaycan 1-ci dünya müharibəsi illərində
- 12.Azərbaycan SSR II dünya müharibəsi illərində

IX.İmtahan sualları

- 1.Azərbaycan ibtidai icma dövründə
- 2.Azərbaycanda erkən dövlət qurumları
- 3.Manna dövləti
- 4.Atropatena dövləti
- 5.Məzdəkilər hərəkatı
- 6.Qaraqoyunlu dövləti
7. Ağqoyunlu dövləti
- 8.I Rus-İran müharibəsi.Gülüstan sülhü
- 9.II Rus-İran müharibəsi. Türkmənçay sülhü
- 10.1830-cu il Car Balakən üsyanı
- 11.1831-ci ildə Talış üsyanı
- 12.1837-ci ildə Quba üsyanı
- 13.1838-ci ildə Şəki üsyanı
- 14.Ağqoyunlu dövləti Uzun Həsənin dövründə
- 15.Monqolların Azərbaycana yürüşləri
- 16.Atabəylər dövlətinin yaranması
- 17.1847-ci il kəndli əsasnamələri
- 18.1846-cı il 6 dekabr reksripti
- 19.Azərbaycan SSR-nin təşkili
- 20.Azərbaycanda neft sənayesinin milliləşdirilməsi
- 21.Sovet rejiminə qarşı Gəncə üsyanı,Qarabağ üsyanı və Zaqatala üsyanı
- 22.Azərbaycan torpaqlarına yiyələnmək uğrunda Rusiya Erməni sövdələşməsi
- 23.Moskva və Qars müqavilələri
- 24.Azərbaycan işğalçı dövlətlərin planlarında
- 25.Azərbaycan faşizmə qarşı mübarizədə
- 26.Azərbaycanlılar II dünya müharibəsi illərində
- 27.Azərbaycan iqtisadiyyatı müharibə illərində(1941-1945)
- 28.Azərbaycan yenidən qurma illərində
- 29.1988-1991-ci illərdə xalq hərəkatı
- 30.Qərbi Azərbaycan torpaqlarında Azərbaycanlıların növbəti deportasiyası(1948-1953)
- 31.20 yanvar faciəsi
- 32.Azərbaycanda dövlət müstəqilliyinin bərpası

- 33.Xocalı soyqırımı
- 34.Şuşanın işğalı
- 35.Heydər Əliyevin Hakimiyyətə qayıtması

- 36.Müstəqil Azərbaycan konstitusiyası
- 37.Azərbaycan və Beynəlxalq təşkilatlar
- 38.Azərbaycan və GUAM
- 39.Yeni liderlə III minilliyə doğru
- 40.Kütləvi refresiyalar
- 41.İ.Mustafayevin dövründə milli inkişaf
- 42.Milli qurtuluş
- 43.Xarici siyasətdə uğurlar
- 44.Əsrin müqaviləsi
- 45.1918-ci ilin Mart soyqırımı
- 46.Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması
- 47.AXC parlamentinin fəaliyyəti
- 48.AXC dövlətinin quruculuğu
- 49.AXC mədəni quruculuğu
- 50.Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu

XII.Fənn üzrə tələblər və tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələbələr Azərbaycan tarixi fənnindən müəyyən biliklərə malik olmalı,o cümlədən fənn haqqında fikirlərini əsaslandırmağı bacarmalıdırlar.İndi müstəqil Azərbaycanın hər bir gənci milli təhsil alaraq öz xalqının ,millətinin qədim zamanlardan indiyə qədər olan tarixini mükəmməl bilməlidir.Azərbaycan tarixi fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması;
- test tapşırıqları;
- referat işləri;
- imtahan sualları;
- fərdi tapşırıqlar;

XIII.Öyrənən tanış olun.

- "Azərbaycan tarixi" fənninin inkişafının istiqamət və problemləri
 - "Azərbaycan tarixi" fənninin öyrənilməsində vətənpərvərlik hissinin rolu və mövqeyi
 - "Azərbaycan tarixi" fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi
- "Tarix və ictimai elmlər" Fənn Birləşmə Komissiyasının 4 fevral 2020-ci il tarixli 06 sayılı iclas protokoluna əsasən müzakirə edilmiş və bəyənilmişdir.

Müəllim:
FBK sədri:

Talışinski İlham
Abdullayeva Günel